




KEYFİYYƏT®
ASSOSİASİYASI



METROLOGİYA VƏ KALİBRLƏMƏNİN ƏSASLARI TƏLİMİ

MÜASİR DÖVRDƏ ÖLÇMƏLƏRİN ROLU ÇOX BÖYÜKDÜR. AXI İNSAN BİR ŞEYİ İDARƏ EDƏ BİLMƏK ÜÇÜN ONU ÖLÇƏ BİLMƏLİDİR. ÖLÇMƏLƏRİN GÜNDƏLİK HƏYATIMIZIN BÜTÜN ASPEKTLƏRİNDƏ ROLU DANILMAZDIR. BİZ DEMƏK OLAR Kİ, GÜNDƏLİK HƏYATIMIZDA RASTLAŞDIĞIMIZ HƏR BİR ŞEYİ ÖLÇÜRÜK VƏ ÖLÇMƏLƏR BİZİM HƏYATIMIZIN AYRILMAZ BİR HİSSƏSİNƏ ÇEVRİLMİŞDİR.

Məhz bu ölçmələrin etibarlılığı həm həyatımıza, həm də həyata keçirdiyimiz sosial-iqtisadi fəaliyyətlərə təsir edir. Metrologiya isə bu ölçmələrin dəqiq və etibarlı olması ilə yanaşı beynəlxalq standartlara uyğun aparılmasını təmin edir. Bu zaman istifadə edilən ölçmə avadanlığından çox şey asılıdır. Bu avadanlığın təqdim etdikləri nəticələrin etibarlı olması üçün onların vaxtılı-vaxtında kalibrlənməsinə ehtiyac vardır. Bu təlimdə iştirakçılara metrologiya və kalibrləmə haqqında ümumi məlumat veriləcəkdir.

TƏLİMİN MƏQSƏDİ

İştirakçılara müəssisələrdə metrologiya və kalibrləmə işinin təşkili və idarə edilməsi qaydalarının öyrədilməsi, metrologiya üzrə yerli və beynəlxalq qanunvericilik tələblərinin izah edilməsi.

TƏLİM İŞTİRAKÇILARI

- Metrologiya, keyfiyyətin təmin edilməsi, keyfiyyətə nəzarət, keyfiyyəti idarəetmə və qida təhlükəsizliyi sahəsində çalışan işçilər və menecerlər;
- Laboratoriyada ölçmə vasitələri ilə işləyən mütəxəssislər;
- İstehsal sahələrində nəzarət ölçü cihazları (NÖC) üzrə mütəxəssislər və digər maraqlı şəxslər

TƏLİMİN FAYDALARI

- İstehsal müəssisələrində ölçmənin əhəmiyyəti;
- Metrologiya və kalibrasiya haqqında məlumatlar;
- Ölçmələr ilə bağlı beynəlxalq standartların tələbləri;
- Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işləri;
- Yoxlamanın və kalibrlənmənin izlənilməsi və s.

TƏLİMİN MÜDDƏTİ

Təlimin müddəti 14 saat olmaqla canlı və ya onlayn formada keçirilir:



1 gün (10:00-17:00)
və ya
4 gün (19:00-21:00)

TƏLİMƏ DAXİLDİR

- Təqdimat kitabçası
- Bloknot
- Qələm
- Qovluq
- Nahar, şirniyyat və çay
- Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

TƏDRİS ÜSULLARI

Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini artırmaq üçün iştirakçılarla təlimçi arasında sual-cavab aparılacaqdır.

TƏLİMİN PROQRAMI

Yüklə və
çap et!



ÖDƏNİŞ QAYDALARI

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər.

İMTİNA QAYDALARI

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyayı bu qərarı haqqında təlimə ən azı 7 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə etdikləri ödəniş fors-major hadisələr istisna olmaqla, geri qatılmayacaqdır. Bunun əvəzində iştirakçı digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirak edə biləcəkdir.

GÜZƏŞT İMKANLARI

- Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-l həcmində);
- Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-l həcmində);
- Dörd və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5%-i həcmində);
- Tələbə və magistrələrə (təlimin dəyərinin 5 %-l həcmində).

TƏLİMİN SONUNDA VERİLƏCƏK SƏNƏDLƏR

Təlimin sonunda iştirakçıların təlimə qatıldığılarını təsdiq etmək məqsədilə onlara "İştirakçı sertifikatı" veriləcəkdir.

ƏLAQƏ ÜSULLARI

Siz bizimlə aşağıda əlaqə üsullarının köməyi ilə əlaqə saxlayıb təlim üçün qeydiyyatdan keçə bilərsiniz:

+994 12 480 28 47 +994 55 220 94 09 training@aqa.az

www.linkedin.com/company/azerbaycan-keyfiyyet-assosiasiyasi

www.facebook.com/KeyfiyyetAssosiasiyasi

